

**Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Lənkəran Dövlət Universiteti**

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:
Zaur Məmmədov dos. Zaur Məmmədov
“16” 01 2025-ci il

Fənn sillabusu

İxtisas: 050114-“Riyaziyyat müəllimliyi”.

Kafedra: Riyaziyyat və informatika

I.Fənn haqqında məlumat:

Fənnin adı: S.f. Orta məktəbdə riyaziyyatın tədrisində elementar funksiyalar və qrafiklər (Azərbaycan Respublikası Təhsil nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti Bakalavr hazırlığı üçün program Elementar riyaziyyat Bakı-2012. Azərbaycan Respublikası Təhsil Nazirinin 15.03.2012-ci il tarixli 426 sayılı əmrinə əsasən çap edilib)

Kodu: AMTMEF-B09

Tədris ili: II tədris ili, (2024-2025) Semestr: yaz

Tədris yükü: Cəmi: 240. Auditoriya saatı -75 (45 saat mühazirə, 30 saat məşğələ)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 8 kredit

Auditoriya N:

Saat:

II.Müəllim haqqında məlumat:

Adı, soyadı, elmi dərəcəsi və elmi adı: Həbibov Şakir Əlif oğlu, b.m.

Məsləhət günləri və saatı: V gün saat 12⁰⁰-15⁰⁰.

E-mail ünvanı: hebibov099@gmail.com

Kafedranın ünvanı: Lənkəran şəhər, Zeynalabdin Tağıyev küçəsi

III.Təsviyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas

1. Namazov Q.M. Ali riyaziyyat Bakı 2012
2. Əliyev S. Y. Ali riyaziyyatdan mühazirə mətnləri Bakı 2007
3. Əliyev Ə. M. Ali riyaziyyat Bakı 2005
4. Mühazirə mətnləri

Əlavə

1. F.Həazioğlu, “Ali riyaziyyat”, II hissə, Bakı, “Maarif” nəşriyyatı, 2004
2. F. Ümumtəhsil məktəbləri üçün “Riyaziyyat” dərslikləri.
3. Internet səhifələrin

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən “Riyaziyyatın tədrisi metodikası”, “Elementar riyaziyyat-1,2”, fənlərinin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxtda “Məsələ həlli praktikumu” fənninin tədrisi zəruridir.

VI. Fənnin təsviri və fənnin məqsədi::

Bu kursun keçirilməsi tələbələrin orta məktəbdə aldıqları bilikləri ümumlaşdırmaq, bacarıq və vərdişlərini möhkəmləndirmək məqsədini yerinə yetirmək üçün nəzərdə tutulur. Kursun öyrənilməsi gedişində tələbələr öyrəndikləri məlumatları genişləndirilməli, qüvvət, üstlü, loqarifmik və trigonometrik funksiyaların daxil edilməsilə öyrənilmiş funksiyalar sıfını daha dərindən mənimseməli, əsas elementar funksiyalar haqqında alınmış məlumatları sistemləşdirilməli və tamamlamalıdır. Kursda əsas elementar funksiyalar analiz aparatını tətbiq etməklə sistematik öyrənmə obyekti olmalıdır. Bu, kursun praktik tətbiqi imkanlarını əsaslı surətdə gücləndirməlidir. Funksional xəttin inkişafı diferensial hesabi elementlərinin

öyrənilməsilə yekunlaşır. Tələbələr, üstlü, logarifmik və trigonometrik funksiyalar, bunları məsələ həllinə tətbiqlərini mənimsəməlidirlər. Müxtəlif növ məsələlərin həlli zamanı tətbiqi səviyyədə mənimsənilməsinə nail olmaq lazımdır. Elementar funksiyaları araşdırmaq və əsas anlayışları, nəticələri və metodları ilə tanış olmaq öyrənilən funksiyalardan istifadə etməklə sistemləşdirilməsi məqsədində xidmət edir.

Fənnin tədrisində aşağıdakı mövzular öyrənilir:

1. Funksiya.
2. Funksiyanın təyin oblastı və qiymətlər çoxluğu.
3. Funksiyanın məhdudluğunu, monotonluğunu, cütlüyü və dövrülüyü.
4. Funksiyanın tərəməsi
5. Elementar funksiyalar.
6. İbtidai funksiya, integrallar.

Fənnin tədrisi nəticəsində orta məktəb riyaziyyat kursunun ən vacib bölmələrindən olar. "Funksiyalar və qrafiklər" bölməsinin ətraflı öyrənilməsi və gələcək müəllimlərə dərindən mənimsədilməsi prosesi həyata keçirilir.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 ballı tələbə semestr ərzində, 50 ballı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 balla aşağıdakılardır: 20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə, 30 bal kollokviumların nəticələrinə görə. Əgər fənn üzrə həm seminar və həm də laboratoriya varsa onda 10 bal seminar, 10 bal isə laboratoriyyaya görə verilir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzər alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal- tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir.
- 6 bal- tələbənin cavabı əsasən düzgündür.
- 5 bal- tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B

3.	71-80	yaxşı	C
4.	61-70	kafı	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafı	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X. Təqvim planı:

№	Dərslərin mövzuları	Müh	Saat	Tarix
			2	3
1	Mövzu №1. Funksiya və onun qrafiki Plan: 1. Dəyişən kəmiyyətlər. Funksiya anlayışı 2. Funksianın qrafiki və verilməsi üsulları 3. Funksianın qrafikinin həndəsi çevrilməsi Mənbə: [1-5,1-3]	müh	2	
2	Mövzu №2 Funksianın məhdudluğunu, monotonluğu, cütlüyü və dövrülüyü Plan: 1 Monoton və məhdud funksiyalar 2 Tek və cüt funksiyalar. Dövrü funksiyalar. 3 Tərs funksiya. Mürəkkəb funksiya. Mənbə: [1-5,1-3]	müh	4	
3	Mövzu №3. Xətti, kvadrat, tərs mütənasiblik, kəsr xətti funksiyalar Plan: 1. Xətti funksianın və kvadrat funksianın xassələri və qrafikləri 2. Tərs mütənasiblik funksiyası və kəsr xətti funksianın xassələri və qrafikləri Mənbə: [1-5,1-3]	müh	4	
4	Mövzu №4. Qüvvət, üstlü, loqarifmik funksiyalar Plan: 1. Qüvvət funksianın xassələri və qrafiki 2. Üstlü funksianın xassələri və qrafiki 3. Loqarifmik funksianın xassələri və qrafiki Mənbə: [1-5,1-3]	müh	4	
5	Mövzu №5 Funksianın limiti 1. Funksianın limiti 2. Funksianın limiti haqqında teoremlər 3. Funksianın asimptotları Mənbə: [1-5,1-3]	müh	2	
6	Mövzu №6 Funksianın törəməsi Plan: 1. Funksianın törəməsi anlayışı. Cəmin, hasilin, qismətin törəməsi 2. Mürəkkəb və tərs funksianın törəməsi 3. Üstlü, loqarifmik, qüvvət funksiyalarının törəməsi Mənbə: [1-5,1-3]	müh	4	
7	Mövzu №7. Funksianın törəmə vasitəsi ilə tədqiqi Plan: 1. Törəmə vasitəsi ilə funksianın artma, azalma aralıqlarının təyini 2. Törəmə vasitəsi ilə funksianın ekstremumlarının tapılması.	müh	4	

	3. Funksiyanın törəmə vasitəsi ilə tədqiqinin ümumi sxemi. Funksiyanın ən böyük və ən kiçik qiyməti. Mənbə: [1-5,1-3]		
8	Mövzu №8. Ədədi arqumentin trigonometrik funksiyaları Plan: <ol style="list-style-type: none"> 1. Ədədi arqumentin trigonometrik funksiyaları 2. Trigonometrik funksiyaların qiymət işarələri, tek və cütlüyü, dövrülüyü. 3. Eyni arqumentin trigonometrik funksiyaları arasında münasibətlər. Cevirmə düsturları Mənbə: [1-5,1-3]	müh	4
9	Mövzu №9. Toplama düsturları Plan: <ol style="list-style-type: none"> 1. Cəmin və fərqli trigonometrik funksiyaları 2. İkiqat və yarımbucağın trigonometrik funksiyaları 3. Hasilə və cəmə cevirmə düsturları Mənbə: [1-5,1-3]	müh	2
10	Mövzu №10. Trigonometrik funksiyaların xassələri və qrafiki Plan: <ol style="list-style-type: none"> 1. $y = \sin x$ və $y = \cos x$ funksiyasının xassələri və qrafiki 2. $y = \operatorname{tg} x$ və $y = \operatorname{ctg} x$ funksiyasının xassələri və qrafiki Mənbə: [1-5,1-3]	müh	4
11	Mövzu №11. Tərs trigonometrik funksiyaların xassələri və qrafiki Plan: <ol style="list-style-type: none"> 1. $y = \operatorname{arcsinx}$ və $y = \operatorname{arccosx}$ funksiyasının xassələri və qrafiki 2. $y = \operatorname{arctgx}$ və $y = \operatorname{arcctgx}$ funksiyasının xassələri və qrafiki Mənbə: [1-5,1-3]	müh	4
12	Mövzu №12. Trigonometrik funksiyaların törəməsi Plan: <ol style="list-style-type: none"> 1. Trigonometrik funksiyaların törəməsi Mənbə: [1-5,1-3]	müh	2
13	Mövzu №13. İbtidai funksiya Plan: <ol style="list-style-type: none"> 1. İbtidai funksiya, ibtidai funksiyanın xassələri 2. İbtidai funksiyanın tapılması qaydaları Mənbə: [1-5,1-3]	müh	2
14	Mövzu №14 İnteqral. Plan: <ol style="list-style-type: none"> 1. İnteqral, Nyuton-Leybnits düsturu. İnteqrallamanın üç qaydası 2. İnteqralın köməyi ilə sahənin hesablanması Mənbə: [1-5,1-3]	müh	3

Nö	Keçirilən mühazirə, seminar, məşğələ, laboratoriya və sərbəst işlərin mövzularının məzmunu	Məş	Saat	Tarix
1	2	3	4	5
1	Funksiya və onun qrafiki	Məş	2	
2	Funksiyanın məhdudluğu, monotonluğu, cütlüyü və dövrülüyü	Məş	2	

3	Tərs funksiya. Mürəkkəb funksiya	məş	2	
4	Xətti, kvadrat, tərs mütənasiblik, kəsr xətti funksiyalar	məş	2	
5	Qüvvət, üstlü, loqarifmik funksiyalar	məş	2	
6	Funksiyannın limiti	məş	2	
7	Funksiyannın törəməsi	məş	2	
8	Törəmə vasitəsi ilə funksiyanın tədqiqi	məş	2	
9	Ədədi arqumentin trigonometrik funksiyaları	məş	2	
10	Toplama düsturları	məş	2	
11	Trigonometrik funksiyaların xassələri və qrafiki	məş	2	
12	Tərs trigonometrik funksiyaların xassələri və qrafiki	məş	2	
13	Trigonometrik funksiyaların törəməsi	məş	2	
14	Ibtidai funksiya	məş	2	
15	İnteqral	məş	2	

Mühazirə 45 saat, Məşğələ 30 saat, Cəmi 75 saat

XI. Fənn üzrə tələblər, tapşırıqlar:

Təlim nəticəsində tələbələrin əldə etməli olduqları təsəvvür, vərdiş və bacarıqları:

- informasiya mənbəyi ilə işin bacarıq və vərdişi;
- əsas amilin təhlili və ayıra bilməsi;
- müqayisə, ümumlaşdırma və sistemləşdirme, konkretləşdirme, sübut və rəddetmə, ziddiyətləri görmə bacarığı;
- təfəkkürlü bacarıq və vərdişlərin formalasdırılması;

XII. Fənn üzrə təlimin nəticələri:

Fənnin tədrisi nəticəsində şagirdlər:

- funksiya;
- funksianın təyin oblastı və qiymətlər çoxluğu;
- funksianın məhdudluğu, monotonluğu, cütlüyü və dövrülüyü;
- funksianın törəməsi;
- elementar funksiyalar; ;
- ibtidai funksiya, inteqral

mövzularını öyrənir və bu mövzulara aid çalışmalar həll etməyi bacarırlar.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollokvium sualları:

I. Kollokvium sualları:

1. Dəyişən kəmiyyətlər. Funksiya anlayışı
2. Funksianın qrafiki və verilməsi üsulları
3. Funksianın qrafikinin həndəsi çevriləməsi
4. Monoton və məhdud funksiyalar
5. Tək və cüt funksiyalar. Dövrü funksiyalar
6. Tərs funksiya. Mürəkkəb funksiya.
7. Xətti funksianın və kvadrat funksianın xassələri və qrafikləri.
8. Tərs mütənasiblik funksiyası və kəsr xətti funksianın xassələri və qrafikləri
9. Qüvvət funksianın xassələri və qrafiki
10. Üstlü funksianın xassələri və qrafiki
11. Loqarifmik funksianın xassələri və qrafiki
12. Funksianın limiti
13. Funksianın limiti haqqında teoremlər

14. Funksiyanın törəməsi anlayışı. Cəmin, hasilin, qismətin törəməsi
15. Üstlü, loqarifmik, qüvvət funksiyalarının törəməsi

II. Kollokvium sualları:

1. Törəmə vasitəsi ilə funksiyanın artma, azalma aralıqlarının təyini
2. Törəmə vasitəsi ilə funksiyanın ekstremumlarının tapılması.
3. Ədədi arqumentin trigonometrik funksiyaları
4. Trigonometrik funksiyaların qiymət işarələri, tək və cütlüyü, dövrülüyü
5. Eyni arqumentin trigonometrik funksiyaları arasında münasibətlər. Cevirme düsturları
6. Cəmin və fərqli trigonometrik funksiyaları
7. İkiqat və yarımbucağın trigonometrik funksiyalar
8. Məsələ
9. Məsələ
10. Məsələ
11. Məsələ
12. Məsələ
13. Məsələ
14. Məsələ
15. Məsələ

XV. İMTAHAN SUALLARI:


1. Dəyişən kəmiyyətlər. Funksiya anlayışı
2. Funksiyanın qrafiki və verilməsi üsulları
3. Funksiyanın qrafikinin həndəsi çevriləməsi
4. Monoton və məhdud funksiyalar
5. Tək və cüt funksiyalar. Dövrü funksiyalar
6. Tərs funksiya. Mürəkkəb funksiya.
7. Xətti funksiyanın və kvadrat funksiyanın xassələri və qrafikləri.
8. Tərs mütənasiblik funksiyası və kəsr xətti funksiyanın xassələri və qrafikləri
9. Qüvvət funksiyanın xassələri və qrafiki
10. Üstlü funksiyanın xassələri və qrafiki
11. Loqarifmik funksiyanın xassələri və qrafiki
12. Funksiyanın limiti
13. Funksiyanın limiti haqqında teoremlər
14. Funksiyanın törəməsi anlayışı. Cəmin, hasilin, qismətin törəməsi
15. Mürəkkəb və tərs funksiyanın törəməsi
16. Üstlü, loqarifmik, qüvvət funksiyalarının törəməsi
17. Törəmə vasitəsi ilə funksiyanın artma, azalma aralıqlarının təyini
18. Törəmə vasitəsi ilə funksiyanın ekstremumlarının tapılması.
19. Funksiyanın törəmə vasitəsi ilə tədqiqinin ümumi sxemi. Funksiyanın ən böyük və ən kiçik qiyməti
20. Ədədi arqumentin trigonometrik funksiyaları
21. Trigonometrik funksiyaların qiymət işarələri, tək və cütlüyü, dövrülüyü
22. Eyni arqumentin trigonometrik funksiyaları arasında münasibətlər. Cevirme düsturları
23. Cəmin və fərqli trigonometrik funksiyaları
24. İkiqat və yarımbucağın trigonometrik funksiyaları
25. Hasilə və cəmə cevirmə düsturları
26. $y = \sin x$ və $y = \cos x$ funksiyasının xassələri və qrafiki
27. $y = \tan x$ və $y = \cot x$ funksiyasının xassələri və qrafiki
28. $y = \arcsin x$ və $y = \arccos x$ funksiyasının xassələri və qrafiki
29. $y = \arctan x$ və $y = \operatorname{arcctan} x$ funksiyasının xassələri və qrafiki

30. Triqonometrik funksiyaların törəməsi
31. İbtidai funksiya, ibtidai funksiyaların xassələri
32. İbtidai funksiyaların tapılması qaydaları
33. İnteqral, Nyuton-Leybnits düsturu. İnteqrallamanın üç qaydası
34. İnteqralın köməyi ilə sahənin hesablanması

“Orta məktəbdə riyaziyyatın tədrisində elementar funksiyalar və qrafiklər” fənninin sillabusu 050114- “Riyaziyyat müəllimliyi” ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir.

Syllabus «Riyaziyyat və informatika» kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (16.01.2025-ci il, protokol № 6).

Fənn müəllimi:



b.m.Ş.Ə.Həbibov

Kafedra müdürü:



dos.N.C.Paşayev